



Dünya təcrübəsi

Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA) 2018-ci il hesabatına əsasən, polşalı şagirdləri yazıyyat və oxu üzrə 10-cu, dəqiq elmlər üzrə isə 12-ci sıralarda yer alırlar. PISA nəticələri göstərir ki, bu ölkənin məktəbliləri OECD ölkələri arasında orta səviyyədən daha yüksək nəticə nümayiş etdirirlər.

Polşa təhsilini STEAM sahəsinə yönəldirən əsas təşəbbüs "Erasmus+" programı tərəfindən reallaşdırılıb. Avropa İttifaqı Türkiyə, Rumınıya, Yunanistan, Bolqarıstan,

Polşa və Litva olmaqla altı ölkədə "Erasmus+" programı tərəfindən maliyyələşdirilən "STEAM vəsaitləsiz Yeni Nəsil Elm Standartları" (Next Generation Science Standards through STEAM) layihəsi həyata keçirib. Layihə Türkiye Milli Agentliyinin Avropa Birliyi Təhsil və Gənclik Proqramları Mərkəzi tərəfindən koordinasiya edilir. Polşada STEAM təhsilin tətbiqində müəyyən edilmiş əsas çətinliklər kurikulum məhdudiyyətləri, məktəb infrastrukturunu və STEAM təhsilinə qarşılanan məqsədlər, məktəb bacarıqları üzrə 60 saatlıq dörsər keçilir, IT sahəsində mümkün təhsil və karyera yolları, təcrübə keçmək və STEAM-da inkişaf yolunu seçmək haqqında biliklər əldə edilir.

fik metodları üzrə təlimə ehtiyac olduğunu, STEAM üçün xüsusi rəqəmsal resurslar və program təminatına çıxış, praktiki təlim və seminarlar və ya qarşıq öyrənmə təlimi keçməyin zəruriliyini vurgulayıblar.

Paytaxt Varşavada fəaliyyət göstərən "STEAM Academy" pulsuz onlayn programı bütün sadalanan ehtiyacların qarşlanması məqsədilə yaradılıb. Program çərçivəsində praktiki STEAM bacarıqları üzrə 60 saatlıq dörsər keçilir, IT sahəsində mümkün təhsil və karyera yolları, təcrübə keçmək və STEAM-da inkişaf yolunu seçmək haqqında biliklər əldə edilir.

Polşada STEAM məktəblərdə

STEAM məktəblərdə

Polşada Milli Təhsil Nazirliyinin fəxri himayəsinə layiq görülmüş, həmçinin Polşa İnkışaf Fondu və Polşa Baş Nazirinin kansleri tərəfindən dəstəklənmiş "Skriware" platformasının "Hər məktəbdə STEAM təhsili" programı qəbul edilib. STEAM təhsil programı uşaqları gələcək əmək bazarında ehtiyac duyacaqları bacarıqları inkişaf etdirərək texniki və ya peşəkar yol seçməyə həvəsləndirir. STEM və STEAM təhsili uşaqlarda tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə və s. kimi daimi bacarıqlar formalasdırmağa kömək edir.

Texnologiyada hər gün davamlı irəliyəşlərin baş verdiyini nəzərə alaraq generativ sünə intellekt və rəqəmsal media istehsalı dövründə şagirdlərin STEAM təhsilinə cəlb edilməsi zəruridir. Bu baxımdan Polşa məktəbləri ən yüksək səviyyədə sıfır avadanlıqları ilə təmin edilir, şagirdlərə

yeni texnologiyalardan təhlükəsiz şəkildə istifadə öyrənilir, onlar rəqəmsal bacarıqlarını inkişaf etdirir və ötürülen biliqləri təcrübədə sınadın keçirirlər. Müəllimlər tərəfindən hazırlanmış orijinal proqramlar uşaqlara nəzəriyyənin gündəlik həyatla necə bağlı olduğunu göstərir və şagirdlər dünyamı təkbaşına kəş etməyə ruhlandırıllar. Bu cür dörsərləndən, misal olaraq, köhnə şəhərdə tarix dörsəsi, ağaclar arasında həndəsə, riyaziyyat və danışq sənəti, iqtisadiyyat dörsənin bir hissəsi kimi zərbxana səyahət və s. qeyd etmək olur.

Proqramın "SkriLab" tədris laboratoriyası ibtidai siniflərdən başlayaraq məktəbi ən yaxşı 3D çap və robototexnika laboratoriyası ilə təmin edir. Ayrı-ayrı komponentlərin məktəbə integrasiyası o deməkdir ki, müəllimlər müasir texnologiyalardan istifadə etməklə dörsərləri daha rahat keçir və bu yolla öz peşəkar bacarıqla-

rını təkmilləşdirir, şagirdlərdə elmə həvəs və maraq oyadırlar. "SkriLab", eyni zamanda problemlərin həlli, dərslik və sosial bacarıqların qurulması yolu ilə öyrənməyə yaradıcı yanaşma təqdim edir, bütün bunnular 3D çap, robototexnika və proqramlaşdırma kimi müasir texnologiyalarla müşayiət olunur.

Eyni zamanda müəllimlərin peşəkar və texnoloji bacarıqlarını inkişaf etdirməyə kömək məqsədilə "Skriware Academy" platforması fəaliyyət göstərir. Platformanın alətləri arasında müəllimlər üçün videomateriallar, həftəlik webinarlar və müəllimlərin ideya və təcrübələrini müzakirə etmək üçün onlayn icmalar, məraqlı dərs planı hazırlamaq məqsədilə müəllimlər lazımlı materiallar yer alır. Həmçinin "Skrimarket"-in onlayn 3D model kitabxanasından necə istifadə olunacağı da aydınlaşdırılır.

Ö

İlkənin Varşava, Krakov, Poznan, Vroslav, Lodz, Qdansk, Şeçin, Bıldqoş, Lyublin, Rzeşov və s. kimi şəhər və bölgelərində yerləşən uşaq bağçalarında STEAM yanaşmali tədris tətbiq edilməkdədir.

"Hər məktəbdə STEAM təhsili" programı qəbul edilib. STEAM təhsil proqramı uşaqları gələcək əmək bazarında ehtiyac duyacaqları bacarıqları inkişaf etdirərək texniki və ya peşəkar yol seçməyə həvəsləndirir. STEM və STEAM təhsili uşaqlarda tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə və s. kimi daimi bacarıqlar formalasdırmağa kömək edir.

Beynəlxalq tələbələrin STEM sahələrinə yiyələnə biləcəyi Polşanın ən yaxşı universitetlərinin siyahısı aşağıdakılardır: Varşava Texnologiya Universiteti, AGH Elm və Texnologiya Universiteti, Krakov Texnologiya Universiteti, Poznan Texnologiya Universiteti, Qdansk Texnologiya Universiteti, Lodz Texnologiya Universiteti, Nikolay Kopernik Universiteti, Silesian Texnologiya Universiteti, Vrotslav Texnologiya Universiteti və s. Poznan Texnologiya Universitetinin kompüter elmləri fakültəsinin tələbələri Vaşinqtonda "Microsoft" şirkətində işlə təmin edilirlər.

STEAM məktəbəqədər təhsil müəssisələrində

Uşaq bağçalarında STEAM təliminin tətbiq edilməsində məqsəd təhsil mühitini yaxşılaşdırmaq və təhsili uşaqlar üçün daha maraqlı, faydalı, əlçatan və stimullaşdırıcı etməkdir. Erkən uşaqlıq təhsilində STEAM tədrisi az yaşıllıların diqqətini sosial və emosional öyrənməyə yönəldir, interaktiv yanaşmalarla, məsələn, oyunlaşdırılmış öyrənmə və bədən tərbiyəsi ilə integrasiya olunmuş yeni bir metod təşviq edir. Beləliklə, uşaqlara müxtəlif elm fənlərinin necə integrasiya etdirini və birləşdirmə işlədiyini öyrətmək zorurəti yaranır. Uşaqların çox məlumatlara məhdudiyyətsiz çıxışı vardır. Təhsil artıq faktları əzəbləməkdən ibarət deyil. Tənqidin düşünmək və informasiyanı süzmək ehtiyacı ön plana çıxır.

İlkənin Varşava, Krakov, Poznan, Vroslav, Lodz, Qdansk, Şeçin, Bıldqoş, Lyublin, Rzeşov və s. kimi şəhər və bölgelərində yerləşən uşaq bağçalarında STEAM yanaşmali tədris tətbiq edilməkdədir.

Polşada məktəbəqədər və ibtidai təhsildə STEAM-a yönəlmış tədrisə müəsibəti öyrənmək məqsədilə valideynlər, müəllimlər və STEAM mütəxəssisləri

arasında sorğu keçirilib. Nəticələr göstərib ki, onların əksəriyyəti STEAM yanaşmasının haqqında müsbət fikirlərə malikdir və bu yanaşmanın cinsindən asılı olmayaq bütün uşaqların motivasiyasını və öyrənmə həvəsini, yaradıcılığı, özünənəmni artırığını, emosional və sosial qabiliyyətlərini nəzərə alaraq yaxşı öyrənmə imkanları təklif etdiyini qeyd ediblər.

STEM, həm də STEAM təhsili Avropa İttifaqı üçün təhsil və təlim sahəsində strateji prioritet məsələdir. Beynəlxalq tələbələrin STEM sahələrinə yiyələnə biləcəyi Polşanın ən yaxşı universitetlərinin siyahısı aşağıdakılardır:

Varşava Texnologiya Universiteti, AGH Elm və Texnologiya Universiteti, Krakov Texnologiya Universiteti, Poznan Texnologiya Universiteti, Qdansk Texnologiya Universiteti, Lodz Texnologiya Universiteti, Nikolay Kopernik Universiteti, Silesian Texnologiya Universiteti, Vrotslav Texnologiya Universiteti və s. Poznan Texnologiya Universitetinin kompüter elmləri fakültəsinin tələbələri Vaşinqtonda "Microsoft" şirkətində işlə təmin edilirlər.

Polşada keçirilən Texnologiya Universitetləri Rek-

STEAM ali təhsildə

torlarının Konfransında qızların STEM sahələrinə cəlb edilməsi məqsədilə "Texniki universitetlərdə qızlar" programı həyata keçirilir, qadınların təhsilinə dəstək verən texniki universitetlərin siyahısı hazırlanır və potensial namizədlər üçün xüsusi əlaqə nöqtələri və məlumat kampaniyaları yaradılır.

2015-ci ildən bəri Polşa gənclərin ümumi rəqəmsal bacarıqları üzrə Avropa İttifaqında ən yüksək artım nümayiş etdirir. 2019-cu ildə ölkədə 16-19 yaşlı gənclə-

rin 51%-nin ümumi rəqəmsal bacarıqlara malik olduğu bildirilib. 2020-ci ildə Polşa Avropa İttifaqı Şurasından rəqəmsal bacarıqları tekmilləşdirmək üçün ölkə üzrə xüsusi tövsiyə alıb. "Avropa Regionlar Komitəsi"nin (European Committee of the Regions) son hesabatında göstərilir ki, STEAM təhsilinin gücləndirilməsi Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək sahələrdən biridir.

Lamiyə ƏLİMƏRDANOVA